

Milli azadlıqdan
şirin nemət yoxdur!

J. Aliyev

**YENİ
AzəRBAYCAN**

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli servidir.

Qazet 1993-cü ilin aprel ayından nəşr olunur. Yeni Azərbaycan Partiyasının organı.

Sülh təkcə saziş imzalamamaq deyil... Həm də ictimai konsensusdur!

İlham Əliyev: Biz hələ bugündək Ermənistən rəhbərliyindən
azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası
prosesini necə görmələri barədə cavab almamışığ



Bax sah. 2

Prezidentdən rəsmi Parisə sərt mesaj

Bax sah. 3

Son qoyulmalıdır!

Sülh və silahlanma iki fərqli tendensiyadır. Təəssüf doğuran haldır ki, rəsmi İrəvan "Sülh sazişini imzalamamaq hazırlıq" mözmunlu bəyanatlar sözləndirir. Hələ də, reallıqda silahlanma yolu tutub. Prezident İlham Əliyev bu günlərdə Ümumrusiye Dövlət Televiziya ve Radio Yayımı Şirkəti və Rusiyanın "RIA Novosti" Agentliyi üçün "Rossiya Seqdənya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" programının müəllifi və aparıcısı Dmitri Kiseleva verdiyi müsahibəsində bildirdiyi kimi, Ermənistən silahlanması prosesi sıçrayışla gedir.

"Bu, birbəz təhlükə deməkdir, biz bu barədə həm açıq şəkilde, həm də Ermənistən baş naziri ilə danışlığımızda defolərlə deməsik, narahatlığınıza ona çatdırmışıq. Biz eyni narahatlığı Fransa hökumətinə və Bayden administrasiyası dövründə Cənubi Qafqaz ölkələrinə balanslı yanaşmasını dəyişərək Ermənistənə birtərəfi dostek yoluunu tutan Birleşmiş Ştatların rəhbərliyinə də çatdırıldıq. Təhdidlərin ki-fayat qədər ciddi olduğunu göstərən çoxlu misallar var", - deyə dövlətimizin başçısı bildirib.

Ermənistəni silahlandırmaq yarışına çıxan Fransa, ABŞ, Hindistan...

Postmühərribə dövründə böyük dövlətlərin də üzərinə ciddi mesuliyət düşür. Onlar xəş niyyətdən çıxış edərək Azərbaycanın yaratdığı reallıqları qəbul etməli və sülh yaratma prosesində pozitiv rol almmalıdır. Ancaq biz reallıqda bunun əksini görürük. Fransada, ABŞ-da həkimiyətin ayrı-ayrı qanadları Ermənistəndə revaşız mövqeyindən çıxış edən qüvvələrə ciddi dəstək verir, bütövlükde möğlub olkeni yeni...

Bax sah. 2

Bakı
sülh platforması
təklif edir



Azərbaycan və Türkiye
parlementariləri
bir arada...

Azərbaycan və Türkiyəni tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bu gün müstəqil dövlətlər olaraq münasibətlərimiz dostluq, qardaşlıq prinsiplərimiz və strateji müttəfiqiyyətə əsaslanır. Tarihi köklər, qardaşlığı əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə bu gün on yüksək zirvədedir. Hər iki beynəlxalq müstəvilde də bir-birini birmənəli olaraq dəstəkləyir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətyöto və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkənin həmişə bir-birinə doğma edib, sevincimiz də, kodərimiz də bir olub. Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. 2021-ci ilde imzalanmış müttəfiqiyyət haqqında Şuşa Bəyannaməsi isə əlaqələrimizi daha zirvələrə yüksəldir.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər bütün sahələrdə olduğu kimi, parlament müstəvisində də inkişaf edir. Bu fakt Milli Məclisin sədrı Sahibə Qafarovanın qardaş ölkəyə rəsmi səfəri zamanı da vurğulanıb. Səfər çərçivəsində Sahibə Qafarova Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilen "2024 TÜBA və TÜBITAK Elm Ödülləri Mərasimi" ndə iştirak edib. Tədbirdə Milli Məclisin sədrı Türkiyə Prezidenti ilə görüşüb.

Sahibə Qafarova Türkiye Böyük Millət Məclisinin (TBMM) sədrı Numan Kurtulmuşla da görüşüb. Numan Kurtulmuş iki qardaş...

Büdcə zərfinin əsas parametrləri

Bax sah. 4

Yeni dövlət rüsumları...

Bax sah. 6

"Diplomatiya Konüllüləri" ...

Bax sah. 5

Fransa Ukraynaya
qoşun göndərir?



Bax sah. 6

İstehsal və ixracın
artırılması
namına



Bax sah. 5

Sühl təkcə saziş imzalamaq deyil...

Həm də ictimai konsensusdur!

İlham Əliyev: Biz hələ bugündək Ermənistən rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışdır

Ermənistandan qovulmuş azərbaycanlıların tarixi yurdularına qayıdışının təmin olunması onların beynəlxalq hüquqçılığında müəyyənmiş fundamental haqlarından biridir. Bu məqsəd üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformaldan istifadə olunur.

Məlumdur ki, Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işgal, etnik təmizləmə, zorla köçürülmə və soyqırımlarından böyük əziziyət çəkib. Azərbaycanlıların vaxtılı mütləq əksəriyyət teşkil etdiyi indiki Ermənistənən tamamilə qovulması 1991-ci ildə başa

300 min azərbaycanının qayıdış hüququ təmin edilməlidir

Yeri gölmüşkən, Prezident İlham Əliyev "Rossiya Segodnya" Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində bildirir ki, Ermənistəndən 1980-ci illərin sonunda - 1990-ci illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlı var: "Bu icma qayıtmak, reinteqrasiyası üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistən rəhbərliyinə rəsmi müvaciət edib". Lakin rəsmi İrəvan bu müraciətə hələ də cavab verməyib. Əksinə, Ermənistəndə bu mövzu "narahatlıqla" izlenilir. Çünkü artıq Azərbaycanla Ermənistən arasında münasiyyətərin normallaşdırılması kontekstində Qərbi azərbaycanlıların doğma yurdularına qayıdışı beynəlxalq platformalarda müzakirə predmetindən çevrilir. Azərbaycannın 44 günlük müharibədə özərazilərini işğaldan azad etməsi, müharibənin qələbə ilə başa çatması ədalətin bərpə olunmasının istiqamətində mühüm addım olub və iki ölkə arasında sülh imkanlarını artırıb. Digər tərəfdən, indiki Ermənistənən qovulmuş azərbaycanlılar öz evlərinə qayıda bilməməsi, bu ölkədə monoetnik dövlətçilik, etnik təmizləmə və sistematiq irqi ayrı-seçkilik veziyətini davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sühələn bərqrər olunmasına əngol törədir. Ona görə də, qarşılıqlı etimadın yaradılması üçün Qərbi azərbaycanlıların qayıdışı mühüm şərtlərdir. Bu amil cəmiyyətlər arasında gerək süh mühitinin formallaşmasında ictiyāt konsensusunun əhəmiyyətini ifadə edir. Prezidentin sözügedən müsahibədə dediyi kimi, bə, sühl üçün on yaxşı ictiyāt ab-hava yaradacaq: "Çünki sühl teke

sühl sazişini imzalamaq deyil, bu, həm də ictimai konsensusdur. Bizim işgal ilərində aldığımız yaralar isə 30 il keçməsindən baxmaqaraq hələ do saqalmayıb. Yəni, bunun üçün vaxt lazımdır. Bu məqsəd üçün isə ictimai fon, ünsiyyət lazımdır, insanı dildə danışmaq gərkədir".

Ermənistən rəhbərliyinin azərbaycanlıların tohľükəsiz və ləyqətlərə şəkildə öz doğma torpaqlarına geri qayıtmış hüququnu inkar etməsi, yüz minlərlə azərbaycanlıların daxili olduğı Qərbi Azərbaycan İcmasının dialoq taklifinə qarşı çıxmazı qəbululmazdır. Prezident İlham Əliyevin "Qayıdış hüquq": Ermənistəndən zorla çıxarılmış azərbaycanlıların üçün ədalətin təmin edilməsi" mövzusunda keçirilən II beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd etdiyi kimi, Ermənistən Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsden özəzəri bütvülyüne tohđid kimi toqdim etmeye çalışır: "Lakin əcmanın məqsədi Qərbi Azərbaycandan didorğun salmış soydaşlarımızın dinc və tohľükəsiz şəraitdə, ləyqətlərə öz dədə-baba yurdularına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistən əcmanın fəaliyyətini təhdid kimi qələmə verən məsələnin əsl mahiyyətini tohrif etmək və beynəlxalq hüquqa osaslanan qayıdış hüququnu inkar etmek cəhdidir".



çatıb. Aparılmış etnik təmizləmə noticəsində indi həmin ərazidə yalnız ermənilər yaşayırlar. Azərbaycanlılar qarşı tərəfdən etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemi fealiyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qötülmə və insanlıq əleyhino digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Ermənistən adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni ərs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıldıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib.

Görünən odur ki, Qərbi azərbaycanlıların qayıdışı məsələsinin beynəlxalq müstəviyo çıxarılması Ermənistəni ciddi tarahat edir.

Əgor belə olmasa, bu ölkənin rosmilərində, həm də erməni cəmiyyətinin müxtəlif nümayəndələrindən bu mövzü tövsiyə yaratmadı. Amma onlar na deməsindən asılı olmayaq, Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı mütləq gerçəkləşməlidir. Tosadufi deyil ki, Qərbi Azərbaycan İcması BMT Baş katibinə, Avropa İttifaqı Şurasının Prezidentinə, UNESCO və digər beynəlxalq toşkilatlara müraciətlər edib. Bu müraciətlərin bir neçə BMT-nin rəsmi sonədi kimi yaxılıb. Bütün bunlar qayıdış istiqamətində sistemli tədbirlər görüldüyü təsdiq edir.

Ermənistən niyə narahatdır?

Nəzərə almaq lazımdır ki, Qərbi azərbaycanlılar "Ermənistən Respublikası" adlanan ölkədən zorla qovulduqları üçün onun konstitusion çərçivəsinin və milli və hüquqi xarakterinin formalaşması prosesində iştirak imkənindən möhrüm edilibler. Təessüf ki, belə bir işgalçi, azərbaycanlıları öz yurdalarından zorla qovan dövlət BMT-nin üzvüdür. Ermənistən BMT-nin Nizamnaməsi daxil olmaqla müvafiq beynəlxalq hüquqi sənədlərə qoşulmuş olması bu ölkənin üzərinə onun ərazisindən qovulmuş azərbaycanlıların süh yolu ilə öz evlərindən tohľükəsiz və ləyqətlərə qayıtmamasına şərait yaratmaq sədəqətli olmaqla onların hüquqlarının berpasi və qorunması sahəsində konkret öhdəliklər qoyur.

Deportasiya o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur

Digər tərəfdən, Azərbaycanın xoşməramlı siyaseti Ermənistəndən deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur: "Ona görə də biz hələ bu günədək Ermənistən rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışq".

Beynəlxalq hüquq Ermənistəndən qovulmuş azərbaycanlıların doğma yurularına qayıdışının tomatat verir. İnsan Hüquqları Ümumi Beyannaməsində, Mülki və siyasi Hüquqlar Haqqında

lərin əvvəlində Ermənistəndən deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur: "Ona görə də biz hələ bu günədək Ermənistən rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışq".

Beynəlxalq hüquq Ermənistəndən qovulmuş azərbaycanlıların doğma yurularına qayıdışının tomatat verir. İnsan Hüquqları Ümumi Beyannaməsində, Mülki və siyasi Hüquqlar Haqqında

Nardar BAYRAMLI

Son qoyulmalıdır!

Prezident: Makron hökumətinin Ermənistənə tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır

Sühl və silahlanma iki fərqli tendensiyyadır. Təsəssüf doğuran hələ ki, rəsmi İrəvan "Sühl sazişini imzalamaqə hazırlıq" məzmunlu boyamatlar səsləndirir və, reallıqda silahlanma yolu tutub. Prezident İlham Əliyevin bu günlərdə Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusyanın "RIA Novosti" Agentliyi üçün "Rossiya Segodnya" Beynəlxalq İnformasiya

Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" programının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibəsində bildirdiyi kimi, Ermənistən silahlanması prosesi sıçrayışla gedir. "Bu, birbaşa tohľükə deməkdir, biz bu barədə həm açıq şəkildə, həm də Ermənistənən baş naziri ilə danışlığımızda dəfələrlə deməsik, narahatlığımızı ona çatdırı-

şıq. Biz eyni narahatlığı Fransa hökumətinə və Bayden administrasiyası dövründə Cənubi Qafqaz ölkələrinə balanslı yanmasını deyisərək Ermənistənə birtərəfli dəstək yutan Birleşmiş Ştatların rəhbərliyinə də çatdırırıq. Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var", - deyə dövlətimizin başçısı bildirib.

Ermənistəni silahlandırmaq yarışına çıxan Fransa, ABŞ, Hindistan...

Postmühərribə dövründə böyük dövlətlərinə də üzürlən ciddi məsuliyyət düşür. Onlar xoş niyyətdən cixış edərək Azərbaycanın yaradığı realilləri qəbul etməli və sülhyaratma prosesinde pozitiv rol almalıdır. Ancaq biz realiğdə bunun oksini görürük. Fransada, ABŞ-də hakimiyyətin ayri-ayrı qanadları Ermənistəndən revansızın mənəyindən çıxış edən qüvvələrə ciddi dəstək verir, bütövlükde mögləb ölkəni yeni mühərriyətə hazırlayırlar.

Ermənistənən ayri-ayrı dövlətlər tərəfindən silahlandırılması bunun əyani təsdiqidir. Ermənistən ayri-ayrı dövlətlər tərəfindən silahlandırılması bunun əyani təsdiqidir. Ermənistən ayri-ayrı dövlətlər tərəfindən silahlandırılması bunun əyani təsdiqidir.

Künlər dair müqavilə imzalanıb. Ermənistən mətbuatı Hindistanda dərc olunan "The Economic Times" neşrinə istinad olaraq müqavilənin bozı detallarını açıqlayıb. Bəhs olunan dövlətlərə müqavilə İrəvanla Dehli arasında 2022-ci il sentyabrın əvvəllerində imzalanıb. Sənədin şortları əsasən, Hindistan Ermənistəndən toxminən 250 milyon dollarlıq silah tədarük edəcək. Söhbət əsasən "Pinaka" rakət sistemlərinin və onların sursatlarının, eləcə də tank aleyhiyəne digər silahların satışından gedir. Bu silahlar Hindistənən yerli istehsalıdır. Onlardan daxili silahlanmada istifadə olunur. Hindis-

C-17" hərbi yük təyyarəsi ilə Ermənistən Silahlı Qüvvələri üçün yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörəmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika götərilib. İyul ayında isə ABŞ və Ermənistəndən arasında hərbi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş "Qartal Tərəfdəş" təlimi keçirili-

İndiyədək Fransadan Ermənistəndən tədarük olunan silah partiyasına gecəgörəmə cihazları, GM200 radar stansiyası daixildən. Ermənistən müdafiə nazirinin fransız hemkarı ilə imzaladığı hərbi əməkdaşlıq sazişi həm də Fransanın "Thales" müdafiə qrupundan üç "Ground Master 200" (GM200) radar sistemini Ermənistəndən tədarükünə nəzərdə tutur. Bu radar sistemi PUA, helikopter, qanadlı rakətlər kimi tohľükə-

Azərbaycan adekvat tədbirlər görmək məcburiyyətindədir

Qalib Azərbaycan möğləb Ermənistəndən revansızıməhərliyinin güclənməsinə və ayrı-ayrı dövlətlərin bu ölkəni silahlandırmaq yarışına çıxmalarına seyrir qala bilməz. "Makron hökumətinin Ermənistəndən tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır". Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var", - deyə dövlətimizin başçısı bildirib.

Silahları Qərbəndə pulsuz və yaxud kreditlər ilə. Ancaq Prezident İlham Əliyevin bildirdiyi kimi, hətta bu halda da bizimlə silah yarışında tab gotirməyəcək. Ermənistən reallığı düzgün deyərəndirməli və nəticə çıxartmalıdır. "Onlar İkinci Qarabağ məhərəbinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror məməliyyətinin noticələrini unutmamılardır. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum destəyinə baxmayıraq, burada, bu yerde bizə prosesi yalnız konandan möshəhid edə bilərik. Biz dəfələrlə Ermənistəndən ABŞ Dövlət Departamenti-

silahları Qərbəndə pulsuz və yaxud kreditlər ilə. Ancaq Prezident İlham Əliyevin bildirdiyi kimi, hətta bu halda da bizimlə silah yarışında tab gotirməyəcək. Ermənistən reallığı düzgün deyərəndirməli və nəticə çıxartmalıdır. "Onlar İkinci Qarabağ məhərəbinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror məməliyyətinin noticələrini unutmamılardır. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum destəyinə baxmayıraq, burada, bu yerde bizə qarşı növbəti təxribat planlaşdırılsalar, onlara heç kim kömək etməyəcək", - deyə dövlətimizin başçısı vurgulayıb.

Mübariz FEYİZLİ

tan mətbuatının yazdırılmışa görə, yaxın üç ildə Ermənistənə dəri təxminən 150 milyon ABŞ dolları olan "ATAGS" haubitsaları da tədarük ediləcək.

Son vaxtlarda Ermənistəndən silahlanmasında ABŞ da yaxından istirak etməyə başlayıb. Bir qədər bundan əvvəl Caliber.az saytı sensasiya sayılabiləcək bir xəbor yayıb. Bildirilir ki, ABŞ Silahlı Qüvvələrinə məxsus "Boeing

ləri aşkar etmək və izləmək qabiliyyətinə malikdir. "Ground Master 200" məsələ radar sistemi 250 km uzaklığında hava hədəflərini aşkar etmək imkənə malikdir. Görünən odur ki, Ermənistən silahlı qüvvələri hava hücumundan müdafiə qoşunlarının itirilmiş döyüş qabiliyyətini barpa etmək isteyir. Fransadan Ermənistəndən həmçinin "Bastion" tipli zirehli texnikalar da daşınbı-

ra. Buna son qoyulmalıdır. "Dəmir yumruq" - un demək olduğunu öz üzərində hiss edib. Qələbələrimizən rəmzi olan "Dəmir yumruq" daim düşmənin başını əzməyə gələcək. Buna görə de postmühərribə dönməndə də Azərbaycan dövləti ordunun maddi-texniki təchizatının

Azərbaycan və Türkiyə parlamentariləri bir arada...

Azərbaycan və Türkiyə tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bu gün müstəqil dövlətlər olaraq münasibətlərimiz dostluq, qardaşlıq prinsiplərinə və strateji müttəfiqliyə osaslanır. Tarixi köklərə, qardaşlıq osaslanan Azərbaycan-Türkiyə eləqləri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə bu gün ən yüksək zirvədir. Hər iki ölkə beynəlxalq məstevi də bir-birini birmənalı olaraq dəstəkləyir. Xalqlarımızın eyni soykökünə, dilo, dino, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olmasının iki ölkənin həmçinin bir-birinə doğma edib, sevincimiz da, kədərimiz da bir olub. Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməlləre malikdir. 2021-ci ilde imzalanmış müttəfiqlik haqqında Şuşa Beyannaməsi isə əlaqələrimizdən əlavə yüksəldir.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər bütün sahələrdə olduğu kimi, parlament münəsibəsi də inkişaf edir. Bu fakt Milli Məclisin sədri Sahibe Qafarovanın qardaş ölkəyə rəsmi sefəri zamanı da vurğulanıb. Sefer çərçivəsində Sahibe Qafarova Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın iştirakı ilə keçirilen "2024 TÜBA və TÜBITAK Elm Ödülləri Mərasimi"ndə iştirak edib. Tədbirdə Milli Məclisin sədri Türkiyə Prezidenti ilə görüşüb.

Sahibe Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla da görüşüb. Numan



Kurtulmuş iki qardaş ölkə arasında münasibətlərin yüksək seviyyədə olduğunu vurğulayıb, Şuşa Beyannaməsi ilə əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğunu deyib. Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin, ortaq tarixe, dilo, dino, milli-mədəni dəyərlərə malik xalqlarımızın birliyinin və homrəyliyinin bizim üçün en böyük dəyər olduğunu söyləyən Sahibe Qafarova isə vurğulayıb ki, Heydər Əliyevin "Bir millet, iki dövlət" kəlamlarını on parlaq şəkildə təsdiqləyir. Prezident İlham Əliyevin də dediyi kimi, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa ölkələr yoxdur.

Görüşdə vurğulanıb ki, ölkələrimiz və xalqlarımız həm sevincli, həm də kədərli günlərdə bir yerdedir. Şuşa Beyannaməsi isə bu müttəfiqliyin rəsmi ifadəsi və mönürüdür. Söhbət zamanı əlaqələrin bu seviyyəyə gəlib çatmasında dövlət başçılarının müstəsna rolunu qeyd edilib, onların şəxsi dəstəğinə və qardaşlığının, siyasi iradəsinin və



qətiyyətinin münasibətlərin hazırlığı yüksək seviyyədə olmasını tömin etdiyi bildirilib.

Görüşdə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da genişləndirilməsini parlamentlərin verdiyi töhfələr de yüksək qiymətləndirilir. Vurğulanıb ki, qanunverici orqanlarımız arasında əməkdaşlıq qardaş xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, ortaq dəyərlərimizin gölöcək nəsillərə ötürülməsinə xidmət edir və ölkələrimiz arasındaki müttəfiqlik ruhuna uyğundur. Parlamentlərimiz həm ikitərəfli, həm də tətərəfli formatlarda əməkdaşlıq etdiyi, o cümlədən beynəlxalq parlament təşkilatlarında birgə fealiyyət göstərdikləri diqqətə çatdırılıb.

Söhbət zamanı parlamentlərimiz, dəstək qruplarının, həmçinin parlament komitələrinin əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlər de nozordan keçirilib.

Milli Məclisin sədri Sahibe Qafarova və Türkiyə Böyük Millət Məclisinin

sədri Numan Kurtulmuş arasında görüsən sonra spikerlər mətbuat üçün bəyanatla çıxış ediblər. Numan Kurtulmuş bu səfərin parlamentlərə əlaqələrinin daha da genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib. Azərbaycan ilə Türkiyənin regionda səhər və sabitliyin, inkişafın tömin olunmasına mühüm töhfələrini qeyd edən TBMM sədri, həmçinin ölkələrimizin liderliyi ilə Türk dönyaşının daha da gücləndirilməsi, Türk dövlətləri arasında birlilik möhkəmənməsi istiqamətində atılan addımları təqdir edib. O, Azərbaycanın bu istiqamətdə atıldığı addımları tarixi addımlar kimi qiymətləndirib. N.Kurtulmuş Vətən mühərabəsində və anti-terror əməliyyatları noticəsində qazanılan tarixi zəfərlərden sonra regionda davamlı səhər və sabitliyin tömin olunması üçün yeni imkanlar yarandığını deyib, Zəngəzur dehlizinin açılması onun ömürini vurğulayıb.

Milli Məclisin sədri Sahibe Qafarova qardaş Türkiyənin Prezident Rəcəb Tayyib Erdoğanın rəhbərliyi altında

bütün sahələrde hərtərəfli inkişaf etdiyini, böyük nailiyyətlər qazandığını, artıq global məqyasda gedən proseslərə təsir göstərdiğini, səhər və sabitliyə töhfə verdiyini deyib.

Bildirilib ki, prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Erdoğanın siyasi iradəsi, qətiyyəti və birgə səydlər sayəsində bu münasibətlər özünü ən yüksək zirvəsinə - müttəfiqlik səviyyəsinə yüksəlib.

Sahibe Qafarova diqqətə çatdırıb ki, qanunverici orqanlarımız arasında əlaqələr həzirdə çox yüksək səviyyədədir və müttəfiqlik ruhuna uyğun olaraq bütün istiqamətlər üzrə genişlənməkdir. Parlament səfərləri qarşılıqlı səfərlərlə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də görüşür və müzakirələr aparırlar. Dəstək qrupları sıx dialoq işləşdirir.

İkitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan kimi uğurlu üçtərəfli əməkdaşlıq formatlarının da mövcud olduğu qeyd edilib. Diqqətə çatdırılib ki, beynəlxalq platformlarda, parlament təşkilatlarında qarşılıqlı dəstək yüksək səviyyədədir. Parlamentlərimiz də Türk dönyaşının daha da sıx birləşməsi məsələsində üzərimizə düşən vozifələri yerinə yetirəməyə çalışır.

Qeyd edək ki, Azərbaycan-Türkiyə parlamentlərə əlaqələr üzrə işçi qrupunun üzvləri Ankardada Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dəstək qrupunun üzvləri ilə də görüşür.

Nardar BAYRAMLI

Büdcə zərfinin əsas parametrləri

Növbəti ildə sosial-iqtisadi məqsədlər üçün 41 milyard manatdan çox vəsait yönəldiləcək

Məlum olduğu kimi Milli Məclisin plenar iclasında "2025-ci ilin dövlət bütçəsi" haqqında qanun layihəsi və bütçə zərfinə daxil olan sənədlər təsdiq edilib. Büdcə layihəsi və zərfe daxil olan bütün sənədlər növbəti il və ortamüddəti dövr üçün əsas çağırışlar nəzərə alınmaqla müəyyən edilib. Belə ki, "2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiya"nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidənqurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası və orazılərə Böyük Qayıdışın tömən edilməsi, ölkənin hərbi-müdafıə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi bütçə siyasetinin başlıca məzmununu təşkil edir. Habelə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rəfah halının yaxşılaşdırılması üçün əlavə sosial dəstək paketi, dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin və bütçə dayanıqlılığının tömən olunması 2025-ci il bütçə zərfinin əsas parametrləridir.

Adambəşəna düşən ÜDM 7412 dollar...

Növbəti ilin dövlət və icmal bütçələrinin tortibı sənənləri iqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş baza proqnozu əsasında təsdiqlənib. 2025-ci ilde ÜDM-in nominal həcmi 129,2 milyard manat, qeyri-neft qaz sektorunda ÜDM-in nominal həcmi isə 92,2 milyard manat proqnozlaşdırılır. Növbəti ilde adambəşəna düşən ÜDM-in 7412 dollar, 2028-ci

Əsas xərc hədəfi - hərbi təhlükəsizlik, azad ərazilərdə quruculuq

Gələn il bütçə gölərləri 38 milyard 316 milyon manat təsdiq olunub ki, bu da cari ilde dərurstəşdirilmiş bütçənin gölərləri ilə nisbətə toxminən 1 milyard manat çoxdur. Büdcə gölərlərinin 18 milyard 773 milyon manatı neft-qaz sektorunun, 19 milyard 543 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşəcək. Qeyri-neft gölərləri bütçədə 51 faizi yaxın olmaqla yənədən üstünlük təşkil edəcək. Dövlət bütçəsinin xorcları 41 milyard 368 milyon manat məbləğindən təsdiq olub ki, bu rəqəm 2024-ci ilin yenidən bəxşılmış bütçəsinə nisbəton 1 milyard 625 milyon manat və yaxud 4,1 faiz çoxdur. Bu, müstaqil Azərbaycanın tarixində ən böyük

Növbəti ildə adambəşəna düşən ÜDM-in 7412 dollar, 2028-ci ilin sonuna isə 8522 dollar təşkil edəcəyi ehtimal olunur. 2025-ci ildə tədiyə balansının cari hesabının profisitinin ÜDM-ə nisbəti 5,6 faiz hacmində, 2025-2028-ci illərdə isə neft-qaz hasilatının son tarixə olan proqnozu nəzərə alınmaqla cari hesabının ÜDM-ə nisbətinin orta hesabla 3 faizətrafında olacaqı proqnozlaşdırılır

büdcə zərfi de-məkdir. Faktiki olaraq yeni ilin bütçəsinin maliyyə portfeli ümumi daxili məhsulun (ÜDM) üçdə birinə bərabər olacaq.

2 milyondan artıq vətəndaşı əhatə edən sosial paket

Növbəti ilin mühüm sosial sənədlərindən biri də "2025-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsidir. Sənədə əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat olmaqla 15 manat artacaq. "2025-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsinə əsasən, ehtiyac meyarının həddi 285

məbləğində müəyyən edilib. Yəni, yaşayış minimumu və ehtiyac meyarının həddi bərabər məbləğdə 285 manata çatacaq. Ehtiyac meyarının 285 manata çatdırılması sayesində ünvanlı sosial yardımın aylıq məbləğinin də yüksəlməsi və əhatəsinin genişlənməsi üçün hüquqi osalar yaranacaq. Hazırda bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının orta məbləği toxminən 480 manat təşkil edir. Bu o deməkdir ki, gələn il bu yardımın məbləğini

bu yardımın məbləğindən artırmaqla 500 manat keçəcək. 2025-ci ilde dəsənətən əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaq. Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasetinin prioritətləri sırasında qalmağa davam edəcək. Bütövlükdə, bütün istiqamətlər üzrə sosial-ümumi xərclər dövlət bütçəsi xərclərinin 41,42 faizini təşkil edir. 2025-ci ilde əməkhaqqı və sosial ödənişlərde yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək.

ELBRUS CƏFƏRLİ

Büdcənin xərc prioriteti kimi ilk yeri müdafiə və təhlükəsizlik istiqaməti tutur. Müdafiə və təhlükəsizlik xərclərinin məbləği 8 milyard 396,3 milyon manat olmaqla cəmi xərclərin 20 faizini təşkil edəcək. Büdcə xərclərində ikinci başlıca istiqamət isə Böyük Qayıdışa dair I Dövlət Programının icrası çərçivəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsidir



ilin sonuna isə 8522 dollar təşkil edəcəyi ehtimal olunur. 2025-ci ilde tədiyə balansının cari hesabının profisitinin ÜDM-ə nisbəti 5,6 faiz hacmində, 2025-2028-ci illərdə isə neft-qaz hasilatının

rac qiyəti isə 242 dollar, manatın məzənnəsi isə 1 dollar - 1,7 manat seviyyəsində müəyyənləşib.

“Diplomatiya Könüllüleri” ...

Hüquqi dövlət quruculuğunda vətəndaş cəmiyyətinin varlığı on mühüm amillərdən biridir. Bu cəmiyyət dövlətlə six, qarşılıqlı əlaqədə olur, hətta bütün sahələrdə onun dəstəyinə arxalanır. Bir məqamı xüsusişlə vurğulamaq lazmıdır: Hüquqi dövlət qur-

uluğu prosesində diplomatiya amili əsas meyarlardan biri hesab olunur. Belə ki, inkişaf etmiş bütün ölkələrdə gənc diplomatlarnın yetişdiriləmisi, bacarıqlarının artırılması üçün onlarla işgəzar əlaqələrin qurulması, özüntəqdim, diplomatik protokol,

effektiv yazı və digər əhəmiyyətli mövzular üzrə praktiki tolimlər keçirilir. Qeyd edək ki, ölkəmizdə də gənc diplomatlardan üçün mütəmadi olaraq Azərbaycannın diplomatiya tarixi, daxili və xarici siyaset kimi mövzuları əhatə edən mühüm tolimlər, görüş-

Gənclərimiz daha fəal olmalıdır

S.Seyidov ərazi bütövlüyüümüzün təmin edilməsi ilə ölkəmizi yeni mərhələyə qədəm qoyduğum vurgulayaq, qarşılıqlı əlaqədə olur, hətta bütün sahələrdə onun dəstəyinə arxalanır. Bir məqamı xüsusişlə vurğulamaq lazmıdır: Hüquqi dövlət qur-

ılməmədir və bunu qorumaq, inkişaf etdirmək vətəndaş cəmiyyətinin, xüsusi, gənclərin üzərində düşür. Komito sədri həmçinin Azərbaycan diplomatiyasının əldə etdiyi nəqliyyatlı qurğuların qarşılıqlı əlaqələrinin qurulması, özüntəqdim, diplomatik protokol,

clerin bu istiqamətdə fəal iştirak üçün geniş imkanları yaradıldığı qeyd edib.



Könüllülər müxtəlif dövlət qurumlarında...

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri müvəvvi Nigar Arpadarai, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə, Rizvan Nəbiyev, Qaya Məmmədov, Zaur Şükürov və Ramid Namazov

çıxış edərək, gənc diplomatlarla bu cür görüşlərin keçiriləsinin əhəmiyyətindən danışılır. Bildirilir ki, son illərdə Azərbaycanda könüllülük hərəkatı geniş vüsat alıb və müxtəlif sahələrdə böyük əhəmiyyət qazanıb. Könüllülər ar-

tıq bir çox dövlət qurumlarının fəaliyyətində fəal iştirak edir və müxtəlif tədbirlərdə müdühmə rol oynayırlar. Galoçeyin diplomatlari, deputatları və qərar verən liderləri olan gənclərin bu prosesdə iştirakı xüsusi önəm kəsb edir.

Könüllüləri” programı 2019-cu

2019-cu ildən etibarən...

Görüşdə çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəis müavini Vəsif Əliyev bildirib ki, “Diplomatiya

və komita üzvləri Xarici İşlər Nazirliyinin “Diplomatiya Könüllüləri” qrupu ilə görüşüb. Görüşdə çıxış edən komitə sədri Səməd Seyidov

Azərbaycanın əldə etdiyi uğurlar və bu nəqliyyatların qorunub inkişaf etdirilməsində gənclərin rolu barədə fikirlərini bölüşüb.

Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi”nın maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruluğu” istiqaməti üzrə hazırlanmışdır

nezəri, həm də praktiki biliklər qazanır, müxtəlif təlimlərdə iştirak edirlər. Program çərçivəsində adiyyəti dövlət qurumlarına və strateji obyektlərə sefərlər təşkil olunur.

Diplomatiyamızın parlaq dövrü...

Diqqətənən keçirilir ki, Azərbaycan üçün son illər diplomatiya sahəsində parlaq bir dövr olub. Ölkəmiz COP29-ə ev sahibliyi etməklə yanaşı, beynəlxalq arenada öz mövqeyini gücləndirib.

Eyni zamanda, bildirilib ki, 44 günlük Vətən mühərbişində ölkəmiz ədaləti bərpə etdi və hazırda regionda mövqelərimiz daha güclənib. Lakin mübarizə hələ də davam edir və Azərbaycanın ədalətli mövqeyinin dünyaya-

ya çatdırılması istiqamətində parlament, diplomatların, ümumilikdə vətəndaş cəmiyyətinin üzərinə böyük yük düşür. Görüş sual-cavab formatında davam edib.

Yeganə BAYRAMOVA

Fransa Ukraynaya qosun göndərir?

Üç ilə yaxındır ki, davam edən Rusiya-Ukrayna müharibəsi son zamanlar daha da şiddetlənib. Döyüslərdə Rusiya ordusunun üstünlüğünün artmasına Ukraynaya hərbi yar-

dımların da çoxalması ilə bağlı yeni təşəbbüsleri meydana çıxmışdır. Müharibə başlayandan rəsmi Kiyevə milyardlarla dollar hərbi yardım edilsə də, rus qoşunları-

nın irəliləməsinin qarşısını almaq mümkün deyil. Ona görə də mövcud şəraitdə NATO əlavə yardımalar etmək istəyir. Hələ bu ilin fevral ayında Fransa Prezidenti Emma-

nuel Makron NATO-ya üzv olan ölkələrin rəsmi lərinin Parisdə keçirilən toplantısında alyans ölkələrini Ukraynaya qosun göndərməyə çağırımdı. Makron demişdi ki, Rusi-

ya ordusunun Ukrayna cəbhəsində uğur əldə etməsi Avropanın təhlükəsizliyinə ciddi təhdiddir, buna görə də Rusyanın Ukraynada qələbə qazanmasına imkan vermək ol-

maz. O zaman alyansın bəzi üzvləri, xüsusilə Macarıstan, Almaniya, Çexiya, Böyük Britaniya, İtaliya və Yunanistan Makronun təklifini qəbul etmədilər.

Zelenski və Makron Ukraynaya hərbi briqada göndərilməsini müzakirə edib

Amma bu məsələ yenidən gündəmə gəlib. Belə ki, bugündən Brüsselə soferi zamanı Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Görüşdə Ukraynanın müdafiə potensialının gücləndirilməsi əsas müzakirə mövzusu olub. Onlar Ukraynada xarici qoşunların yerləşdirilməsinə də müzakirə ediblər. Bununla bağlı Zelenski telegram kanalında bildirib: “Fransa Prezidenti Emmanuel Makronla məhsuldar görüş keçirdim. Rusiya təcəvüzündən müdafiədə Ukraynanın mövqelərinin daha da möhkəməndiriləməsi üçün əsas prioritetləri təkbətək müzakirə etdik”. Dövlət başçısı əsas vezifənin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi olduğunu qeyd edib. “Fransanın ordumuz üçün bir briqadan hazırlamasına görə töşəkkür etdim, bu əməkdaşlığı davam etdirmək və daha bir briqada həzırlamaq barədə razılıq-

gəldik”, - deyə Zelenski vurğulayıb. O, dərək ölkələrin də “bu seyrlərə qoşulacağına və əlavə Ukrayna briqadalarının komplektləşdi-

Xatırladaq ki, bu ilin may ayında Makron Fransanın Ukraynaya 3-cü Piyada Alayının əsgərlərini göndərdiyini açıqlamışdı. İddiaya görə, fransız hərbçilər 54-cü Mexanikləşdirilmiş Briqadanın şəxsi heyətinə dəstək məqsədilə göndərilib. İndiki müzakirələr də Makronun Ukraynaya əlavə qüvvə göndərmək istəyinin göstəricisidir. Görünür, ABŞ-in yeni dövlət başçısı Do-

ğruşdən sonra bu suala cavab verə biləcəyini açıqlayıb: “Rusyanın nezəratində olan ərazilərdə bir salamat bina yoxdur. İnsanlar ora qayıtmayacaq”.

Təsadüfi deyil ki, Zelenski D.Trampa onun adından danışmaq məndəti vermediyi açıqlayıb. Ukrayna lideri “Le Parisien” nəşrinə müsahibəsində regionda baş verənlərdən məhz Kreml rəhbərini məsuliyət daşıdığını, eləcə də ölkəsinin nə-

şosini 24 saatda həll edəcəyi barədə fikirlərini şərh edib: “Mən qətiyyətə boyan edirəm ki, dünən heç bir lideri Vladimir Putinlə Ukraynanın adından danışqlar apara bilməz. Biz heç kimə belə bir mandat vermemişik.

Müharibənin qurbanı bizi, bizim ölkəmizdir. İndi kimlərinə bizi necə yaşamağı öyrətməsi ədalətsizlik olardı. Fransızlar da, italyanlar da, amerikalılar da məhz öz ölkələrində bunu edə bilər”.

NATO Baş katibinin Kiyevə təklifi

rilməsinə öz töhfələrini vərəcəklərinə” ümidi etdiyi bildirib.

Prezidentin sözlərinə görə, səhər üçün “etibarlı zəmənətlərə ehtiyac var”. Zelenski Makronun “Ukraynada vəzifənin sabitləşməsinə və səhər doğru irəliləməyə kömək etmək üçün xarici qüvvələrin” iştirakını nəzərdə tutan töşəbbüsü üzərində işin davam etdiyini vurğulayıb.

nald Trampin müharibəni dayandıracağı barədə bəyanatı Zelenskiyi Avropadakı tərəfdəşləri ilə belə bir addım atmaq səvəq edib. Çünkü Tramp fikirlərindən Ukraynanın ərazi bütövlüyünün bərpasından deyil, sadəcə müharibənin dayandırılmasının vacibliyindən bəhs edir. Tramp Ukraynanın Rusiyaya ərazi güzəşte gedib-gətirməməli olmasa ilə bağlı suala cavab verməyə hazır olduğunu bəyan edib. O, yalnız Rusiya və Ukrayna prezidentləri ilə

Rusiyanın, nə də Putinin qarşısında zəif olmadığı vurğulayıb. Ukrayna prezidentinin toxunduğu növbəti məsələ Ukraynanın NATO-ya Avropa İttifaqına üzvlüyü ilə əlaqəli olub: “Deyirlər, bu, gələcəkdə bas verəcək, lakin nə vaxt? İndiki şortlər daxilində Vladimir Putinlə danışqlara getmək ona əlavə üstünliklər qazandıracaq. Məsələn, o, Avropada yaşınan hadisələrlə bağlı qərar vermek istəyəcək”.

Zelenski, eyni zamanda Donald Trampin seçki kampaniyası zamanı Rusiya-Ukrayna münaq-

Bu açıqlamadan belə nəticə hasil olur ki, Zelenski Trampin onun yerine Putinko diaqla getməsinin oleyhinədir. Kiyev səhər masasında olının güclü olmasını istəyir. Bunun üçün Rusiyaya təzyiqləri artırmağa çağırır. NATO-nun Baş katibi Mark Rutte issə Brüsselə Zelenski ilə keçirdiyi mətbuat konfransında Kiyev üçün gələcəkdə bas tutə biləcək səhər danışqlarının söyləyib.

Rusiyanın mövqeyinə gəlinə, rəsmi Moskva hesab edir ki, Qərbin Ukrayna silah tədarükünə münaqışının höllini çətinləşdiriyini ve NATO ölkələrinin birbaşa münaqışəyə cəlb olundığını bildirir. Fransanın Kiyevə hərbçilərini gönderməsi isə tərəflər arasında gərginliyi daha da artıracaq.

N.BAYRAMLI

“Əli və Nino” əsərindən XXI əsrə baxış

Adətən hər hansı bir əsərdə danişanda öündə əsərin müəllifini qeyd edirlər. Mən sadəcə “Əli və Nino” yazdım. Buna görə məni, yeqin, qanamazlar. Müəllifinin etrafında çox dolaşdırılmışdır sənki təhlilin tam vara bilməmişik.

“Əli və Nino” əsəri Azərbaycan ədəbiyyatının ən məşhur nümunələrindən biri olaraq, milli-mədəni dəyərlərimizi, Şərq və Qərb mədəniyyətlərinin qarşılışmasını və forqlılıkların harmoniyasını gözləşkən əks etdirir. Ən əsası isə Cənubi Qafqazın ictimai-siyasi proseslərini təqdim edir. Bu əsər təkcə tarixi bir sevgi romanı deyil, həm də çoxqatlı mənənlərlə dolu içtimai və fəlsəfi bir manifestdir. Müasir dövrümüzə Əli xan və Nino vəsaiti əsəri qəmiyyətimizdən dəyərlərin və qloballaşma fununda bu dəyərlərin qorunması barədə düşünmək mümkündür. Azərbaycan tarixini, mədəniyyətini, siyasetini özündə daşıyan roman ictimai-siyasi bir əsər kimi bu günün də tarixi-siyasi proseslərini ehtiyyat edir.

Kitabın yetim qalan uşaq kimi qəribə bir taleyi var. Ö dövrün acı hökmü nü sənki bu kitab da yaşayıb. Hüseyin Cavidin “Telli sazi” kimi, M.S. Vazehin “Şərqiləri”, Almas İldırımın şeirləri kimi. Mühacirət taleyindən de keçib. Ölklər gəzib. Dünyanı fəth edib və bestseller zirvəsinə yüksələrək qəhrəman kimi öz ləkəsinə qayıdır. Tarixi yaddaşı özü ilə qaytarıb. O əsərdən bu günümüze baxıdqa güzgü effekti gərürən. Sanki o güzgüdən sona baxan tarix elə soni bir əsər sonra müasir bir donda əks etdirir. Bəzən tarix təkrarlanır deyirlər. Əsində tarix təkrarlanır? Bölkə, insan itirib tozədən qayıtmaq istədiyi yaddaşının təkrarını yaşıyır. Bölkə de, insan yaddaşının inikasından bu. Beləcə əsərin karvan izi ilə bir əsər o taya qaydırıb ədəbi qəhrəmanlar, tarixi hadisələr ilə bu günə baxırsın.

“Əli və Nino” əsəri XX əsr tarixinin bir şəxsiyyət prizmasından inçənlənmişdir. Əsər bizi XX əsrin tarixi hadisələrinin içində ələşələyir. Rus imperiyası və onun çöküşü, Cümhuriyyətin qurulması və süqutu, Nuru paşanın golişi, Birinci Cahan mühərribəsi fonunda Azərbaycanın, Bakının transformasiyası, Asiya və Avropa sivilizasiyalarının arasındakı çabası, 3 obrazın-Əli xan, Nino və Naxararyanın timsalında Cənubi Qafqazda üç xalqın geosiyasi mövqeyi və taleyi inçənlənir. Bir səzələ, dünya dəyişikliyi çox maraqlı bir bədii həll yolu ilə təqdim olunur.

Əsərdəki tarixi şəxsiyyətlər, əsəson o dövrün sosial, siyasi və mədəni kontekstini daha yaxşı başa düşməyimizə kömək edir. Bu şəxsiyyətlər əsərdə həm tarixi hadisələrin dərk olunmasına kömək edir, həm də bədii obraz olaraq canlanır. Tarixi obrazlar əsəs surətə çevrilir, tarixi hadisələrin dərkini, mesajların ötürülməsinə kömək edir. Zeynalabdin ağa, Ağə Musa Nağı, Şəmsi Əsədulla, Mirzə Əsədulla, Xoyslu Fətəli xan və b. bədii obrazlardandır.

Əsərdəki regionun coğrafiyası, onun arxasındaki siyasi proseslər də geniş

təhlil və ayrıca məqalə mövzusudur. Hadisələr Bakıda cərəyan edir, şəhərin içəri və bayır hissəsini özünəməxsus sivilizasiyaların müxtəlifliyi və harmoniyası ilə vərməklə müəllif yaşadığımız coğrafiyanın xalqın taleyi və onun inkişafına töhfəni təqdim edir. Qəhrəmanları Şuşaya, Dağıstanaya, Genceye, Tiflisə, Cənubi Azərbaycana da təsadüfən getirir. Bu yerlərin Cənubi Qafqazın təyindəki rolunu vurğulayır.

Əsərin evvəlindən dərs səhnsə ilə andan bizi əsas konflikti anlamağa və gelecek həlle yönəldir. Bu səhnsə əsərin mərkəzində dayanan əsas fəlsəfi və mədəni məsələlərin başlangıç nöqtəsidir. Burada müəllim Saninin coğrafiya dərsində verdiyi səslə və ona şagirdlərin cavabları, əslində, Şərq və Qərb dünyalarının qarsıdurmasını və forqlı dəyərləri əks etdirir. Həm də insanın formalasmasında təhsilin rolü “Anamın kitabı” sayığı təqdim olunur. Saninin şagirdlərin fikrini öyrənərək Avropanın toplığı etməsi, onu Asiyadan üstün tutaraq proqressiv, Asiyadan isə geri qaldığını təlqin etməsi ötürümək istədiyi əsəs faktıdır.

Əsərin ilk səhifəsi bizi artıq əsas leytmotiv olan Şərq və Qərb qarşılığmasına hazırlayır. Müəllim Saninin sinif mərasiət edərək dedikləri:

“Avropa qitəsinin tabii sərhədləri şimalda Şimal Buzlu okeanından, qərbdə Atlantik okeanından və conubda Aralıq donuzindən keçir. Avropanın şəhərləri rus imperiyasının içərisindən keçərək Ural boyunca aşağı enir. Xəzər donuzunu ikiyə böltür və Zaqafqaziyadan keçib gedir. Bax bu məsələdə elm hələ son sözünü deməmişdi. Məsələn, bəzi alımlar Qafqaz dağlarının conubundakı əraziləri Avropaya daxil edirlər, başqları isə belə fikirdərlər ki, bu ərazi də, xüsusi ilə mədəni coğrafi inkişaf etdiyi üçün Avropaya aid olmalıdır. Balalarım! Şəhərimizin qabaqcıl Avropaya, yaxud geridə qalmış Asiyaya aid olduğunu müəyyən etmək sizin mövqeyinizdən asıldır.”

Bu mərasiət dərhal iki mədəniyyət arasında sərhədi və eyni zamanda Azərbaycan xalqının mənsubiyyət sənəti gündəmətötür. Azərbaycan coğrafi olaraq Asiya ilə Avropanın qovşağından yerləşən bir ölkədir. Bu vəziyyət xalqın tarixi, mədəniyyəti və döyüncə tərzdən də öz əksini tapır. Müəllimin sənədində sadə coğrafi məsələ kimi səsləndə, çox dərin və fəlsəfi xarakter daşıyır.

Şagirdlər bu səla müxtəlif cavablar verirlər. Beziləri Avropa, beziləri isə Asiya tərəfini seçilir. Bu cavablar, onların ailələrinin, tərbiyelərinin və dönya-görüşlərinin təsiri ilə formalaslaşmışdır. Beziləri Avropanı müasirlik, inkişaf və elm ilə eyniləşdirərək avropları oldularını irəli sürürələr. Digərləri isə Şərqiş mənəviyyəti, mədəniyyəti, ənənələri və dini dəyərlərinə bağlı olduqlarını bildirərək asiyalı olduqlarını söyləyirlər.

Bu ziddiyyət əsərin əsas qəhrəmanı Əli xanın daxili dünyasına və onun mədəni monsabiyət məsələsinə də işq tutur. Əli xan özünü asiyalı hesab edir

və bu seçim onun milli kimliyinə və torpağı olan bağlılığına əsaslanır. O, Şərq ənənələrinin, müsəlman dəyərlərinin və ailə bağlarının üstünlüyünü temsil edir. Bu ziddiyyət əsində əsərin konflikti olaraq Əli xanın daxili aləmində, Əli və Nino'nun harmoniyasında, Bakının quruluşunda, mədəniyyətlərin toqquşmasında, bir sözə, hər yerdə təzahür edir.

Əsərdə Əli və Nino'nun sevgi hekayəsi, iki forqlı mədəniyyətin temsilçiləri olan müsəlman Əli ilə xristian Nino arasındaki əlaqə üzərindən təsvir olunur. Şərq adət-ənənələri ilə Qərbin aqıqfikirliliyi arasındaki tarazlıq, müasir dövrdə də aktuallığını qoruyur. Azərbaycan bu gün də həm Şərq, həm də Qərb mədəniyyətlərinin kəsişmə nöqtəsində yerləşən ölkə kimi çıxış edir. Əsərdəki harmoniyanın qorunması və mədəni müxtəlifliklərin diaЛОQ müasir dövrdə də dövlət siyaseti və sosial münasibətlər üçün bir nümunədir.

Əsərdə əsərin qeydiyinə əsaslanıb Əlinin dəvə karvanları ilə qatari müqayisə etmə də düşündürür. Obrazın daxili tələtümü əks etdirir: “Qatar yanlış istiqamətə gedir. Men oraya, dəvolərə və onları aparan adamlara, qumlu səhraya monsubam... Qatar Qorba gedə bilər. Amma mən bütün ruhumla Şərqə məxsusam”. Əsərdəki əsərin qeydiyinə əsaslanıb Əlinin dəvə karvanları ilə qatari müqayisə etmə də düşündürür. Obrazın daxili tələtümü əks etdirir: “Qatar yanlış istiqamətə gedir. Men oraya, dəvolərə və onları aparan adamlara, qumlu səhraya monsubam... Qatar Qorba gedə bilər. Amma mən bütün ruhumla Şərqə məxsusam”.

Əli obrazı əsərin qeydiyinə əsaslanıb Əlinin dəvə karvanları ilə qatari müqayisə etmə də düşündürür. Obrazın daxili tələtümü əks etdirir: “Qatar yanlış istiqamətə gedir. Men oraya, dəvolərə və onları aparan adamlara, qumlu səhraya monsubam... Qatar Qorba gedə bilər. Amma mən bütün ruhumla Şərqə məxsusam”.

Əli obrazı əsərin qeydiyinə əsaslanıb Əlinin dəvə karvanları ilə qatari müqayisə etmə də düşündürür. Obrazın daxili tələtümü əks etdirir: “Qatar yanlış istiqamətə gedir. Men oraya, dəvolərə və onları aparan adamlara, qumlu səhraya monsubam... Qatar Qorba gedə bilər. Amma mən bütün ruhumla Şərqə məxsusam”.

Əsərdə əsərin qeydiyinə əsaslanıb Əlinin dəvə karvanları ilə qatari müqayisə etmə də düşündürür. Obrazın daxili tələtümü əks etdirir: “Qatar yanlış istiqamətə gedir. Men oraya, dəvolərə və onları aparan adamlara, qumlu səhraya monsubam... Qatar Qorba gedə bilər. Amma mən bütün ruhumla Şərqə məxsusam”.

Əsərdə əsərin qeydiyinə əsaslanıb Əlinin dəvə karvanları ilə qatari müqayisə etmə də düşündürür. Obrazın daxili tələtümü əks etdirir: “Qatar yanlış istiqamətə gedir. Men oraya, dəvolərə və onları aparan adamlara, qumlu səhraya monsubam... Qatar Qorba gedə bilər. Amma mən bütün ruhumla Şərqə məxsusam”.

Əsərdə əsərin qeydiyinə əsaslanıb Əlinin dəvə karvanları ilə qatari müqayisə etmə də düşündürür. Obrazın daxili tələtümü əks etdirir: “Qatar yanlış istiqamətə gedir. Men oraya, dəvolərə və onları aparan adamlara, qumlu səhraya monsubam... Qatar Qorba gedə bilər. Amma mən bütün ruhumla Şərqə məxsusam”.

Əsərdə əsərin qeydiyinə əsaslanıb Əlinin dəvə karvanları ilə qatari müqayisə etmə də düşündürür. Obrazın daxili tələtümü əks etdirir: “Qatar yanlış istiqamətə gedir. Men oraya, dəvolərə və onları aparan adamlara, qumlu səhraya monsubam... Qatar Qorba gedə bilər. Amma mən bütün ruhumla Şərqə məxsusam”.

Əsərdə əsərin qeydiyinə əsaslanıb Əlinin dəvə karvanları ilə qatari müqayisə etmə də düşündürür. Obrazın daxili tələtümü əks etdirir: “Qatar yanlış istiqamətə gedir. Men oraya, dəvolərə və onları aparan adamlara, qumlu səhraya monsubam... Qatar Qorba gedə bilər. Amma mən bütün ruhumla Şərqə məxsusam”.

Əsərdə əsərin qeydiyinə əsaslanıb Əlinin dəvə karvanları ilə qatari müqayisə etmə də düşündürür. Obrazın daxili tələtümü əks etdirir: “Qatar yanlış istiqamətə gedir. Men oraya, dəvolərə və onları aparan adamlara, qumlu səhraya monsubam... Qatar Qorba gedə bilər. Amma mən bütün ruhumla Şərqə məxsusam”.

Əsərdə əsərin qeydiyinə əsaslanıb Əlinin dəvə karvanları ilə qatari müqayisə etmə də düşündürür. Obrazın daxili tələtümü əks etdirir: “Qatar yanlış istiqamətə gedir. Men oraya, dəvolərə və onları aparan adamlara, qumlu səhraya monsubam... Qatar Qorba gedə bilər. Amma mən bütün ruhumla Şərqə məxsusam”.

Əsərdə əsərin qeydiyinə əsaslanıb Əlinin dəvə karvanları ilə qatari müqayisə etmə də düşündürür. Obrazın daxili tələtümü əks etdirir: “Qatar yanlış istiqamətə gedir. Men oraya, dəvolərə və onları aparan adamlara, qumlu səhraya monsubam... Qatar Qorba gedə bilər. Amma mən bütün ruhumla Şərqə məxsusam”.

Əsərdə əsərin qeydiyinə əsaslanıb Əlinin dəvə karvanları ilə qatari müqayisə etmə də düşündürür. Obrazın daxili tələtümü əks etdirir: “Qatar yanlış istiqamətə gedir. Men oraya, dəvolərə və onları aparan adamlara, qumlu səhraya monsubam... Qatar Qorba gedə bilər. Amma mən bütün ruhumla Şərqə məxsusam”.

Əsərdə əsərin qeydiyinə əsaslanıb Əlinin dəvə karvanları ilə qatari müqayisə etmə də düşündürür. Obrazın daxili tələtümü əks etdirir: “Qatar yanlış istiqamətə gedir. Men oraya, dəvolərə və onları aparan adamlara, qumlu səhraya monsubam... Qatar Qorba gedə bilər. Amma mən bütün ruhumla Şərqə məxsusam”.

Əsərdə əsərin qeydiyinə əsaslanıb Əlinin dəvə karvanları ilə qatari müqayisə etmə də düşündürür. Obrazın daxili tələtümü əks etdirir: “Qatar yanlış istiqamətə gedir. Men oraya, dəvolərə və onları aparan adamlara, qumlu səhraya monsubam... Qatar Qorba gedə bilər. Amma mən bütün ruhumla Şərqə məxsusam”.

Əsərdə əsərin qeydiyinə əsaslanıb Əlinin dəvə karvanları ilə qatari müqayisə etmə də düşündürür. Obrazın daxili tələtümü əks etdirir: “Qatar yanlış istiqamətə gedir. Men oraya, dəvolərə və onları aparan adamlara, qumlu səhraya monsubam... Qatar Qorba gedə bilər. Amma mən bütün ruhumla Şərqə məxsusam”.

Əsərdə əsərin qeydiyinə əsaslanıb Əlinin dəvə karvanları ilə qatari müqayisə etmə də düşündürür. Obrazın daxili tələtümü əks etdirir: “Qatar yanlış istiqamətə gedir. Men oraya, dəvolərə və onları aparan adamlara, qumlu səhraya monsubam... Qatar Qorba gedə bilər. Amma mən bütün ruhumla Şərqə məxsusam”.


Əsərdə əsərin qeydiyinə əsaslanıb Əlinin dəvə karvanları ilə qatari müqayisə etmə də düşündürür. Obrazın daxili tələtümü əks etdirir: “Qatar yanlış istiqamətə gedir. Men oraya, dəvolərə və onları aparan adamlara, qumlu səhraya monsubam... Qatar Qorba gedə bilər. Amma mən bütün ruhumla Şərqə məxsusam”.

Əsərdə əsərin qeydiyinə əsaslanıb Əlinin dəvə karvanları ilə qatari müqayisə etmə də düşündürür. Obrazın daxili tələtümü əks etdirir: “Qatar yanlış istiqamətə gedir. Men oraya, dəvolərə və onları aparan adamlara, qumlu səhraya monsubam... Qatar Qorba gedə bilər. Amma mən bütün ruhumla Şərqə məxsusam”.

Əsərdə əsərin qeydiyinə əsaslanıb Əlinin dəvə karvanları ilə qatari müqayisə etmə də düşündürür. Obrazın daxili tələtümü əks etdirir: “Qatar yanlış istiqamətə gedir. Men oraya, dəvolərə və onları aparan adamlara, qumlu səhraya monsubam... Qatar Qorba gedə bilər. Amma mən bütün ruhumla Şərqə məxsusam”.

Əsərdə əsərin qeydiyinə əsaslanıb Əlinin dəvə karvanları ilə qatari müqayisə etmə də düşündürür. Obrazın daxili tələtümü əks etdirir: “Qatar yanlış istiqamətə gedir. Men oraya, dəvolərə və onları aparan adamlara, qumlu səhraya monsubam... Qatar Qorba gedə bilər. Amma mən bütün ruhumla Şərqə məxsusam”.

Əsərdə əsərin qeydiyinə əsaslanıb Əlinin dəvə karvanları ilə qatari müqayisə etmə də düşündürür. Obrazın daxili tələtümü əks etdirir: “Qatar yanlış istiqamətə gedir. Men oraya, dəvolərə və onları aparan adamlara, qumlu səhraya monsubam... Qatar Qor



Həmrəylikdə ideoloji faktorlar

Sosiołogların qənaetinə görə, sosial həmrəylik növü cəmiyyətin tipləri ilə tənzimlənir. Hər cəmiyyətə uyğun həmrəylik modeli olabılır. Deməli, həmrəylik tarixi xarakterlidir - hər tarixi məqam üçün müvafiq birlük formasiya tapmaq lazımdır. Buna nail olmadıqda yaxşı birlük modeli belə cəmiyyəti çətin vəziyyətlərə sala bilər. Mütexəssislerin fikrina əsasən, orqanik həmrəylik müsəris cəmiyyətlərdə olur

ve insanların qarşılıqlı asılılığından qaynaqlanır. Burada földlərin bir-birinə etimadı prinsipial rol oynayır.

Deməli, müsəris cəmiyyətlərdə həmrəyliyin təmİN etmək üçün xüsusi birləşdirci mexanizmlər olmalıdır. O, əsas olaraq uyğun ideoloji konseptlə bağlı olur. İdeologiya başqa faktorlara yanaşı, etnosun dünənin bütün güşələrində olan nüma-

Məsələnin mühüm tərəflərindən biri həmrəyliyin fərqli cəmiyyətdə fərqli mözəm kəsb etməsindən ibarətdir. İbtidai cəmiyyətlərdə həmrəylik başlıca olaraq qohumluq əlaqları üzərində qurulub. Müsəris cəmiyyətlər üçün isə müxtəlif meyarlar mövcuddur. Burada cəmiyyətin tarixi təkamülü, milli mentalitetin özlilikləri, siyasi sistemin xüsusiyyətləri, ölkənin yerləşdiyi regionun geosiyası fərqlilikləri, tarixi-coğrafi faktorlar və s. rəsəd oynayır.

Məndur ki, bütün dünya koronavirus belə ilə üzüldü. Ancaq dünyada dövlətləri siyasi ambisiyalarını gizlətməsələr belə, ona qarşı mübarizədə birləşmişlər. Koronavirusa qarşı vaksinlərin yoxsul ölkələrə pulsuz verilməsi, virusun yayılmasının qarşısını almaq məqsədilə karantin rejiminin ölkədaxili və sərhədlərdə tətbiqi

cavabın müsəris dövrədəki təzahürü də sayila bilər.

Həmrəylik qrup, yaxud et-

nosun vəhbiyyətidir. O, maraq-

ların vəhdiyyətindən yaranır,

eyni zamanda, özü maraq-

ların birliliyini formalasdırır.

Buraya qarşılıqlı anlaşma,

normalar və vəzifə ümumi-

liyi daxildir. Həmrəylik cə-

miyyətdə insanları vahid

orqanizmədə birləşdirmək

üslubi kimi də təsəvvür edi-

lə bilər.


Sosiołogların qənaetinə görə, sosial həmrəylik növü cəmiyyətin tipləri ilə tənzimlənir. Hər cəmiyyətə uyğun həmrəylik modeli ola bilər. Deməli, həmrəylik tarixi xarakterlidir - hər tarixi məqam üçün müvafiq birlük forması tapmaq lazımdır. Buna nail olmadıqda yaxşı birlük modeli belə cəmiyyəti çətin vəziyyətlərə sala bilər

Bütün dünyanın həmrəylik nümunəsi...

Etiraf edək ki, xəbis xisətlərənərindən sayıla bilər. Bundan başqa, ötən ilin fevral ayında Türkiyənin 10 əyalətində baş veren 7,7 milyonluq zəlzələ cəmiyyətləri bir-birinə yaxınlaşdırıldı. ABŞ, Böyük Britaniya, Rusiya, Azərbaycan, Hindistan, Çin, Yaponiya, Pakistan, İran, Avropa İttifaqı, NATO, Türk Dövlətləri Təşkilatı, bir sözə, yaxın və uzaq ölkələr yardım etdi. Bir sıra dövlətlərdə köməkçi olaraq zəlzələnin noticələrinin aradan qaldırılması üçün yardımçılar toplandı.

Yeganə BAYRAMOVA

İnsan düşüncəsinin sürəti necədir?



həmrəyliyin nümunələrindən sayıla bilər. Bundan başqa, ötən ilin fevral ayında Türkiyənin 10 əyalətində baş veren 7,7 milyonluq zəlzələ cəmiyyətləri bir-birinə yaxınlaşdırıldı. ABŞ, Böyük Britaniya, Rusiya, Azərbaycan, Hindistan, Çin, Yaponiya, Pakistan, İran, Avropa İttifaqı, NATO, Türk Dövlətləri Təşkilatı, bir sözə, yaxın və uzaq ölkələr yardım etdi. Bir sıra dövlətlərdə köməkçi olaraq zəlzələnin noticələrinin aradan qaldırılması üçün yardımçılar toplandı.

Etiraf edək ki, xəbis xisətlərənərindən sayıla bilər. Bundan başqa, ötən ilin fevral ayında Türkiyənin 10 əyalətində baş veren 7,7 milyonluq zəlzələ cəmiyyətləri bir-birinə yaxınlaşdırıldı. ABŞ, Böyük Britaniya, Rusiya, Azərbaycan, Hindistan, Çin, Yaponiya, Pakistan, İran, Avropa İttifaqı, NATO, Türk Dövlətləri Təşkilatı, bir sözə, yaxın və uzaq ölkələr yardım etdi. Bir sıra dövlətlərdə köməkçi olaraq zəlzələnin noticələrinin aradan qaldırılması üçün yardımçılar toplandı.

Cüdo üzrə Bakı birinciliyi keçiriləcək

Dekabrın 20-22-ci aralığında 18 yaşa qədər yeniyetmə qızlar və oğlanlar arasında cüdo üzrə Bakı birinciliyi keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasının mətbuat idmətindən "Report" a verilən məlumat görsə, yarıs Hövşən qəsəbosunda yerləşən Fövqələde Hallar Nazırılıyinin İdman Sağlamlıq Mərkəzinə de baş tutacaq.

Turnirdə 16 çəkili dövəcsindən qaliblər bəlli olacaq. Yarıda Bakının 61 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 808 cüdoçu medallar uğrunda mübarizə aparacaq.



Təsisçi:
Yeni Azərbaycan Partiyası

Baş redaktor:
Alqış HƏSNOĞLU

www.yenizerbaycan.com
mail@yenizerbaycan.com

Ünvan: Bakı - AZ-1000, Üzeyir Hacıbəyli - 66

Telefonlar:
598-37-76, 498-82-21
498-81-24, 498-19-84

Azərbaycan millisinin FIFA reytingində mövqeyi dəyişməyib

FIFA

For the Game. For the World.

FIFA kişi futbolçulardan ibarət milli komandaların növbəti reyting cədvəlini açıqlayıb.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, dekabr ayının

reytinginə əsasən, Azərbaycan yığmasının mövqeyi dəyişməyib.

Fernando Santuşun rohborlik etdiyi kollektiv 1158,7 xalla 117-ci yerdə qorralıb.

3 idmançımız dopingə görə diskvalifikasiya edilib

AMADA
STAY CLEAN

Azərbaycan Milli Antidoping Agentliyi (AMADA) 3 idmançının diskvalifikasiya edib.

AZƏRTAC AMADA-nın rəsmi saytına istinadən xəbər verir ki, pauerliftingçi Rövşən Xəlilov və ağırlıqqaldırın Günel Vəliyeva 48, taekvondoçu Səidə Əliyeva isə 24 ay müddətinə idmandan kənarlaşdırılıb.

Buna həmin idmançuların nümunələrində qadağan edilmiş

maddə, onun metabolitləri və ya markerlərinin aşkarlanması səbəb olub.

R.Xəlilovun sanksiyasının müddəti 2025-ci il noyabrın 18-de başa çatacaq. G.Vəliyevanın cozasının müddəti 2027-ci il sentyabrın 9-da, S.Əliyeva üçün diskvalifikasiya müddəti isə 2026-ci il fevralın 16-da bitəcək.

Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur.
Məsul növbətçi:
Yeganə Bayramova

"Yeni Azərbaycan" qəzeti abunə olma istəyənlər aşağıdakı yayım şirkətləri ilə əlaqə saxlaya bilərlər:

"Azeroğlu" MMC PDM- 0125984955, 0552004544
F.S.Ruhid Hüseynov - 0124349301, 0505375898
"Azərbətbatyayı" ASC - 0124411991,
0124404694
"Soma" MMC - 0125940252, 0503336969
"Pressinform" MMC - 0703400100, 0504560835
"Qaya" MMC - 0125667780, 0502352343
"Qasid" MMC - 0124931406, 0124938343

6 aylıq abunə - 79,20 AZN
12 aylıq abunə - 158,40 AZN



Həmrəylik nümunəsi!

İnsanları və dünyani sınağa çəkən fəlakətlər...

İnsanları birləşdirən məqamlardan biri çətin situasiyaların yaşamasıdır. İstər bir ölkənin daşılində, istərsə də dünya üzrə hansısa fəlakətlər, çətinliklər baş verdikdə insanlar həmrəylik nümayiş etdirirlər. Cəmiyyətin bu cür davranışları hadisəyə kötləvi reaksiyadır və bunu instinctiv dərəcədən istəməyən qəməyələr. Bu, insanların birgə yaşayış zamanı təhlükəyə qarşı verdikləri

cavabın müsəris dövrədəki təzahürü də sayila bilər. Həmrəylik qrup, yaxud etnosun vəhbiyyətidir. O, maraqların yerləşdiyi regionun geosiyası fərqlilikləri, tarixi-coğrafi faktorlar və s. rəsəd oynayır.

Buraya qarşılıqlı anlaşma, normalar və vəzifə ümumiyyəti daxildir. Həmrəylik cəmiyyətdə insanları vahid orqanizmədə birləşdirmək üslubi kimi də təsəvvür edilə bilər.

Fundamental və universal bəşəri dəyər

Məsələnin mühüm tərəflərindən biri həmrəyliyin fərqli cəmiyyətdə fərqli mözəm kəsb etməsindən ibarətdir. İbtidai cəmiyyətlərdə həmrəylik başlıca olaraq qohumluq əlaqları üzərində qurulub. Müsəris cəmiyyətlər üçün isə müxtəlif meyarlar mövcuddur. Burada cəmiyyətin tarixi təkamülü, milli mentalitetin özlilikləri, siyasi sistemin xüsusiyyətləri, ölkənin yerləşdiyi regionun geosiyası fərqlilikləri, tarixi-coğrafi faktorlar və s. rəsəd oynayır.

Bu gün Beynəlxalq İnsan Həmrəyliyi Günü kimi qeyd olunur. BMT Baş Meclisi 2005-ci il dekabrın 22-də Beynəlxalq İnsan Həmrəyliyi Günü elan olunması haqqında qətnamə qəbul edib. Qətnamə Minilliyin Beyanna-

məsi əsasında hazırlanıb. Bəyannamədə deyilir ki, həmrəylik XXI əsrə beynəlxalq münasibətlərinə əsasını təsəvvür etməli olan fundamental və universal bəşəri dəyərlərdən biridir.

Etiraf edək ki, xəbis xisətlərənərindən sayıla bilər. Bundan başqa, ötən ilin fevral ayında Türkiyənin 10 əyalətində baş veren 7,7 milyonluq zəlzələ cəmiyyətləri bir-birinə yaxınlaşdırıldı. ABŞ, Böyük Britaniya, Rusiya, Azərbaycan, Hindistan, Çin, Yaponiya, Pakistan, İran, Avropa İttifaqı, NATO, Türk Dövlətləri Təşkilatı, bir sözə, yaxın və uzaq ölkələr yardım etdi. Bir sıra dövlətlərdə köməkçi olaraq zəlzələnin noticələrinin aradan qaldırılması üçün yardımçılar toplandı.

Yeganə BAYRAMOVA

həmrəyliyin nümunələrindən sayıla bilər. Bundan başqa, ötən ilin fevral ayında Türkiyənin 10 əyalətində baş veren 7,7 milyonluq zəlzələ cəmiyyətləri bir-birinə yaxınlaşdırıldı. ABŞ, Böyük Britaniya, Rusiya, Azərbaycan, Hindistan, Çin, Yaponiya, Pakistan, İran, Avropa İttifaqı, NATO, Türk Dövlətləri Təşkilatı, bir sözə, yaxın və uzaq ölkələr yardım etdi. Bir sıra dövlətlərdə köməkçi olaraq zəlzələnin noticələrinin aradan qaldırılması üçün yardımçılar toplandı.

Etiraf edək ki, xəbis xisətlərənərindən sayıla bilər. Bundan başqa, ötən ilin fevral ayında Türkiyənin 10 əyalətində baş veren 7,7 milyonluq zəlzələ cəmiyyətləri bir-birinə yaxınlaşdırıldı. ABŞ, Böyük Britaniya, Rusiya, Azərbaycan, Hindistan, Çin, Yaponiya, Pakistan, İran, Avropa İttifaqı, NATO, Türk Dövlətləri Təşkilatı, bir sözə, yaxın və uzaq ölkələr yardım etdi. Bir sıra dövlətlərdə köməkçi olaraq zəlzələnin noticələrinin aradan qaldırılması üçün yardımçılar toplandı.

Etiraf edək ki, xəbis xisətlərənərindən sayıla bilər. Bundan başqa, ötən ilin fevral ayında Türkiyənin 10 əyalətində baş veren 7,7 milyonluq zəlzələ cəmiyyətləri bir-birinə yaxınlaşdırıldı. ABŞ, Böyük Britaniya, Rusiya, Azərbaycan, Hindistan, Çin, Yaponiya, Pakistan, İran, Avropa İttifaqı, NATO, Türk Dövlətləri Təşkilatı, bir sözə, yaxın və uzaq ölkələr yardım etdi. Bir sıra dövlətlərdə köməkçi olaraq zəlzələnin noticələrinin aradan qaldırılması üçün yardımçılar toplandı.

Etiraf edək ki, xəbis xisətlərənərindən sayıla bilər. Bundan başqa, ötən ilin fevral ayında Türkiyənin 10 əyalətində baş veren 7,7 milyonluq zəlzələ cəmiyyətləri bir-birinə yaxınlaşdırıldı. ABŞ, Böyük Britaniya, Rusiya, Azərbaycan, Hindistan, Çin, Yaponiya, Pakistan, İran, Avropa İttifaqı, NATO, Türk Dövlətləri Təşkilatı, bir sözə, yaxın və uzaq ölkələr yardım etdi. Bir sıra dövlətlərdə köməkçi olaraq zəlzələnin noticə